



AZƏRBAYCAN



№ 14 (9759) 23 yanvar 2025-ci il CÜMƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



İlham Əliyevin Davos görüşləri Azərbaycanın artan global nüfuzunun bariz təcəssümüdür

Hər il İsvəçrənin Davos şəhərində təşkil olunan tədbir iqtisadiyyətində qlobal iqtisadiyyatın vacib problemləri, dünya iqtisadiyyatında əsas meyillər müəyyən edilir, növbəti üçün bir növ vezifələr müəyyənləşdirilir.

Bu ilki Davos İqtisadi Forumunda 130-ıñ cəmli 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçıları iştirak edirlər. Forumda hemçinin biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və inceşənət nümayəndələri də qatılıblar. İclasda ümumilikdə 3 minə yaxın insan iştirakçı gözlənilir.

Bes gün orzında iştirakçılar qlobal iqtisadiyyatda yeni artım mənbələrinin, biznes strategiyalarının əsas geostrategisi və texnoloji dayışıklıklarının nazərə alınmaqla uyğunlaşdırılması, insan kapitalının inkişafına sərməyə qoyuluşunu və cəmiyyətin inkişafına töhfə-

fo verən iş yeriinin yaradılmasını müzakirə edirlər.

Bu tədbirin ölkəmiz üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycanın adı forumun fəal ölkələri sırasında öndə görilir.

Prezident İlham Əliyev hər il forumun işində aktiv iştirak edir. Azərbaycan lideri bu qlobal iqtisadi tədbirin on nüfuzlu qonaqları sırasındadır. Dövlət başçısının hər il bu nüfuzlu tədbirə dəvət olunması onun dünya liderləri arasında tutduğu yüksək mövqənin göstəricisidir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları, strateji layihələri və əməkdaşlıq perspektivləri forum çərçivəsində dünyaya çatdırılır.

Dövlətimizin başçısı öz iqtisadi, siyasi və sosial strategiyalarını geniş formata təqdim edir. Bir morama da diqqət yetirək lazımdır ki, İlham Əliyev hər il forumda

iştirakı zamanı ayri-ayrı ölkələrin liderləri ilə yanaşır, dünyadan nüfuzlu şirkətlərinin rəhbərləri, tanınmış iş adamları ilə çoxsaylı görüşlər keçirir, beynəlxalq müraciət media qurumlarına, jurnalistlərə müraciət bələr verir.

Hazırda da Prezident İlham Əliyev Davos şəhərindər və Dünya İqtisadi Forumu çərçivəsində bir sira görüşlər keçirir.

Dünen İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Yanvarın 22-də Azərbaycan Prezidenti Davosda qarşı tarəfin müraciəti osasında ABŞ-nın Xristian Liderlər Kongresinin rəhbəri Connı Mur ilə görüşüb. Söhbət zamanı

Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixin sülh, əminənlilik və harmoniya şəraitində yaşamaları məmənluqla vurğulanıb. Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönməndə müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qorozlı münəsibət göstərilib və bunun da nəticəsində iki-tərəflə əlaqələrimiz böhrana sürüklənib.

Prezident İlham Əliyev 907-ci düzəlinin yənidən bərpa etməsi məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahür kimi deyərləndirib.

Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında göləcək əlaqələr mösəlesi müzakirə olunub.

→ 5

Neokolonializm siyaseti bitənə qədər...

Azərbaycan müstəmləkə əsarətindəki xalqların azadlıq səsi olmağa davam edəcək



→ 9

Ölkəmiz sərəniyi dövründə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nəzirələr toplantısı çərçivəsində 2023-cü il iyulun 6-dı Bakıda "Müstəmləkeçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb. Bu qrup müstəmləkeçilikdən oziyyət çəkən xalqların azadlıq hərəkəti apardıqları odaaltı mübarizəyə dəstək verir.

"Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ildə genişlənir, böyüyü", - deyə yuxarıda sözügedən müsahibəsində dövlətimizin başçısı bildirdi: "Yənə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdır, bu gün, artıq heyatımızın bir parçasıdır və xüsusilə bu orazılardan nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini çıxıtmak, onların gözündə bu hasratı, bu tükənnik türmləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünkü biz də uzun illər toxminən cəmi vəziyyətdə idik".

→ 6




Azərbaycan Gürcüstan üçün mühüm strateji əhəmiyyətli dost dövlətdir

Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazirin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin xüsusi xarakterindən və mahiyyətindən xəbər verir. Yeni Azərbaycan Gürcüstan üçün mühüm strateji əhəmiyyətli dost dövlətdir. Dövlət başçısı Gürcüstanda keçirilmiş seçkilərindən sonra Baş nazirin ilk xarici səfərinin Azərbaycana olduğunu vurğuladı, bunun Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək seviyyədə olmasından xəbər verdiyi ni qeyd edərək, İraklı Kobaxidze yəfiyyətində uğurlar arzuladı. Cənab Kobaxidzənin Prezident İlham Əliyevin Conubi Qafqazda forqlı, nümunəvi lider olması ilə bağlı dediyi fikirlər dövlətimizin başçısının apardığı uğurlu daxili və xarici siyasetdən xəbər verir. Görüşdə homçının Conubi Qafqazda sülhün, təhlükəsizliyin bərqrar olunması, milli təyəqüt, tarixi ərsin qorunması ilə bağlı məsələlər də müzakirə olundu.

→ 6

Fransanın "çürük siyaseti"

Paris Olimpiadasının saxta medal uğursuzluğu idmançıları məyus edib



Paris Olimpiadası başa çatısa da, problemlər hələ də davam edir. Bu günlərdə fransız üzgüçülər Parisdə qazandıqları Olimpiya medallarını fotoları ilə sosial şəbəkələr xoşagəlməş şəkildə təqdim edirlər.

Yəda üzgüçülər Maksim Quresse, Klement Sekki və Yoann Ndoye-Bruar 4x100 m qarışqı estafetdə bütün medallar qazanıblar və Olimpiya Oyunlarının bitməsindən cəmi bir neçə ay keçidkən sonra medallar artıq tanınmaz olaraq çox köhnəlmış və soyulmuş hal alıblar.

Mikafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda küçə intizamında bürünc medal qazanan amerikalı skejt bordçu Nayc Hyiston olub. İdmancı medallı alırdıqdan cəmi 10 gün sonra sosial şəbəkədə yazır: "Görünür, onlar gözlönlənən qədər keyfiyyətli deyillər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılmıq oynadı NIK İtkin, amerikalı reqbiçi Ilona Maher və britaniyalı suya tullanın Yasmin Harper keyfiyyətsiz medallarının fotolarını paylaşıblar.

→ 12

◆ Azərbaycan Prezidenti İlham Əliyevin İsvərəyə səfəri

Davosda Ukrayna Prezidenti ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərafın müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

AZERTAC xəbər verir ki, səhəbet zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olundu.



Azərbaycanda dini azadlıqlar təmin olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərafın müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Connı Mur ilə görüşüb.

AZERTAC xəbər verir ki, səhəbet zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-əmanlıq və harmoniya şəraitində yaşamları momnunluqla vurğulandı.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp döndəmə müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimiz başçısı bildirdi ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qorozlı münasibət göstərilib və bunun da notisiçində ikitirəfli əlaqələrimiz böhran sürüklenib. Prezident İlham Əliyev 907-ci



düzləşin yenidən bərpasını möhz elə Bayden-Blinken administrasiyasının nənəkarluğunun təzahürü kimi deyərləndirdi.

Səhəbet zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında göləcək əlaqələr məsəlesi müzakirə olundu.

Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq genişlənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərafın müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.

AZERTAC xəbər verir ki, Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə töhrək etdi, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğuladı.

O, ölkəmizdə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında hayata keçirilən bir sıra layihələrə toxunaraq, bu xüsusda Gəncə şəhərinin su tosorrufatı ilə bağlı layihənin icra olunmasının bank tərəfindən maliyyələşdirilməsinə rəzilidən verildiyini bildirdi.

Odile Reno-Basso ölkəmizin bank sektoruna ilə həyata keçirilən layihələr, o cümlədən kiçik və orta sahibkarlığın, qadın sahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəsteklənməsi üçün ayrılan kredit xəttləri barədə məlumat verdi.

Ölkəmizdə həyata keçirilən nəzərdə tutulan vacib layihələrdən danışan Prezident İlham Əliyev su tosorrufatı, neqliyyat, Bakı şəhərinin inkişafi istiqamətlərinə icra olunan işləri qeyd etdi.

Səhəbet zamanı Avropaya "yaşıl enerji"nin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri



və imkanları barədə müzakirələr aparıldı.

Sona imzalanma mərasimi oldu.

Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında "Gəncə şəhərinin su tosorrufatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi"ni iştədiyi razılığı naziri Mikail Cabbarov və bankın birinci vitse-prezidenti Yurgen Riqterink imzaladılar.



Azərbaycan Xorvatiyanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərafın müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrej Plenković ilə görüşüb.

AZERTAC xəbər verir ki, Andrej Plenković COP29-un uğurla keçirilən münasibətilə dövlətimizin başçısına təbrikləri çatdırdı.

Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Səhəbet zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulandı.

Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud seviyəsində yüksək qiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd etdilər.



Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusilə vurğulandı, həm-

çinin qaz ixracının höcmünün artırılması perspektivləri müzakirə olundu.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu gün 10 Avropa



ölkəsinin qaz ixrac edir ki, onlardan da səkkiz Avropa İttifaqına üzv ölkələrdir. Vurğulandı ki, Azərbaycan Avropa İttifaqı tərəfindən pan-

Avropa enerji təchizatçısı kimi qiymətləndirilib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inki-

şaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin mövəsəsində dair fikir mübadiləsi aparıldı, həkumətlər arası komissiyanın rolu qeyd olundu.

Xorvatiya Baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmi sefər dəvət etdi.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Kəçən il dekabrın 25-də Azərbaycana məxsus teyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsi ilə olaqədar Qəmbiya Hökuməti və xalqı adından, şəxson öz adımdan Azərbaycan Hökumətinə və xalqına dərin hüznələşmişlərini vurğulayıb.

Düşüncələrimiz və dualarımız hələk olanların ailələri ilə və bu faciə nəticəsində zərər çəkmiş insanlaradır. Bu çətin anlarda Qəmbiya Hökumətinin mənəvi dəstəyi sizinlərdir.

Heyatını itirənlərin ruhları şad olsun. Sizə bu ağrı-acılı günlərə sobir dileyirəm.

Adama BARROU,
Qəmbiya Respublikasının Prezidenti

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışıği olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 22-də Türkiyənin xarici işlər naziri Hakan Fidana zəng vurub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Ceyhun Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xızık kurortunda mehmanxanada baş vermiş faciəyi yanğın ilə olaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına sobir, yaralıtlara şəfa arzulayıb.

Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərə həmrəy olduğunu, kədərini bölgüsündə diqqətli çatdırılib, bir daha belə bir faciənin baş verməməsinə ümidiylər ifadə edilib. Ölkəmizdən istonilən yardımına sobir, yaralıtlara şəfa arzulayıb.

Nazir Hakan Fidana başsağlığına, bu ağır günde göstərilən dəstəyə görə təşəkkür edib.

Azərbaycan və Böyük Britaniya XİN başçıları mövcud regional vəziyyəti müzakirə ediblər

Yanvarın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi David Lommi arasında telefon danışıği baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZERTAC-a verilən məlumat görlə, telefon danışıği zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistən arasında normallaşma və sülh prosesinin hazırlanıb rəsmi məzakirə olub.

Britaniya naziri əvvəlcə 20 Yanvar faciəsi və dekabrın 25-də Bakı-Qroznı reyisi ilə uçaş həyataya keçirmiş teyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı

bir daha başsağlığı bildirib. Britaniyanın faciənin səbəblərinin araşdırılması və tohquqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu deyib.


Ceyhun Bayramov başsağlığına və göstərilən həmrəyliyə görə təşəkkür edib, teyyarə qəzasının səbəblərinin araşdırılması üzrə görülən işlər barədə məlumat verib.

Azərbaycanın Birleşmiş Krallıq arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarsılıqlı sefərlərin və siyasi dialoquq intensivləşdirilməsinin, iki ölkə arasında tərəfdən əlaqələrinin prosesə osas maneçilik tərəfdən səbəb olduğunu diqqətliyən.

Telefon danışıği gedisəndə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb



Yanварın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyə Respublikasının fəvqədə və səlahiyyətli səfiri Cahit Bağış ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, Əli Əsədov iki ölkə

kə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfiri təşəkkür edib.

Görüşdə Azərbaycan ilə Türkiye arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi tezdir edilib, iqtisadi öməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

İtaliya Azərbaycanın ən yaxın tərəfdəşlarından biridir

Milli Məclisin Sədri Sahibə Qafarova İtalya Deputatlar Palatasının Sədri Lorenzo Fontana ilə görüşüb



Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının Sədri Lorenzo Fontana ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaayıttörlər səbəsindən bildirilib ki, görüşdə ölkəmiz və parlamentlərimiz arasında əlaqələrin dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Milli Məclisinin Sodrini semimiyət salamlayan Lorenzo Fontana inanmış ifadə edib ki, bu səfər parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmənməsinə və genişləndirməsi tövsiyə edir.

O, Azərbaycanla münasibətlərin İtaliya üçün əhəmiyyət kəsb etdiyini bildirək bu çərçivədə parlamentlər arasında əlaqələrin inkişafından memnuniyətini bildirib. Lorenzo Fontana Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin böyük əhəmiyyətini vurğulayıb, İtaliyanın bu münasibətlərin daha da inkişafına hor cür dəstək verməye hazır olduğunu söyleyib. O, Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən mömənnünlük ifadə edib.

Bu səfərin onun İtaliya Respublikasına ikinci rəsmi

səfəri olduğunu deyən Milli Məclisin Sədri bildirib ki, bu, ölkəmiz İtaliya Parlamenti ilə münasibətlərə ne qədər əhəmiyyət verdiyini göstərir.

İtaliyanın Azərbaycanın ən yaxın tərəfdəşlarından biri olduğunu bildirən spiker Sahibə Qafarovanın sözlerinə görə, ölkələrimiz arasında bir çox sahələri ehtəmədən münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edir.

Səhəbat zamanı əlaqələrimiz inkişafında siyasi temasların, o cümlədən yüksək-səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək, onların müntəzəm tomaslar, dialog və fikir mübadiləsi ilə parlamentlərimiz arasında köprü rolunu oynadığı diqqətə çatdırılıb.

Səhəbat zamanı tehsil, elm və mədəniyyət sahələrindən əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi, bura cür əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin gücləndirilməsinə, insanlar arasında temasların möhkəmənməsinə töhfə verdiyi qeyd edilib. Bu baxımdan Azərbaycanın, xüsusilə Heydər Əliyev Fondu İtalyada Azərbaycanla bağlı dərc olunmuş kitablarla bağlı fotosorgular yerləşdirilib.

Mədəniyyət Mərkəzinin daxili tərtibatında isə Azərbaycanın dövlət rəmzlərindən, milli sonatkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini eksponatlarla təqdim olunur. Mərkəzdə müxtəlif tədbirlərin və görüşlərin keçirilməsi üçün hor cür şərait yaradılıb.

Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən İtalyanın dilində noşr olunmuş Azərbaycanın mödəniyyəti, incəsənəti, sonatkarlığı, qayalıştırmaları, miniatür sənəti, milli musiqimiz, zərgərlik memulatları, xalçalar ilə bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə həmçinin Azərbaycanın tarixi, mödəniyyəti, ədəbiyyatı, xarici siyaseti ilə bağlı son illər İtaliyada noşr edilmiş kitablar da təqdim olunur.

Səfərlərin binasının həyətində "Xarbülbül" Beynəlxalq İncəsənət Festivalının qalibiyyətini mülliəti olduları "Xarbülbül" məaketləri nümayiş olunur.

"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.

"Azərbaycan"

Azərbaycan-İtaliya əlaqələri yüksək səviyyədədir

Milli Məclisin Sədri Sahibə Qafarova İtalya Senatının Avropa İttifaqı siyaseti komissiyasının üzvləri ilə görüşüb



Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Senatının Avropa İttifaqı siyaseti komissiyasının və İtalya-Azərbaycan parlamentlərəsi əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaayıttörlər səbəsindən bildirilib ki, Milli Məclisin Sədri salamlayan senator Culio Terzi bu soñor ikitorofli əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliklə bildir. O, 20 Yanvar faciasının 35-ci iddönümü və 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qozası ilə əlaqədar bir dəha Milli Məclisin Sədri, Sədrinə başsağlığı verib. O bildirib ki, İtalya Prezidenti Sergio Mattarella və xarici işlər naziri Antonio Tayanının təyyarə qozası ilə əlaqədar Azərbaycana başsağlığı vermiş iki ölkə arasında dostluğun bariz nümunəsidir.

Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan-İtalya əlaqələrinin yüksək səviyyədə olduğunu bildir. Səhəbat zamanı qeyd olunub ki, qarşılaşlı səfərlər əlaqələrin daha da inkişafına mühüm töhfələr verir. Bu baxımdan, Prezident İlham Əliyevin İtalya soñorları, o cümlədən, ötən ilin sentyabr ayında baş tutmuş soñori, həmçinin İtalya Prezidentinin ölkəmizdəki ikitorofli əlaqələrimizdən dərhal mühüm rol oynamışdır.

Görüşdə torflər ikitorofli əlaqələrimizdən dərhal mühüm rol oynamışdır.

Səhəbat zamanı Azərbaycan və İtaliya arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın mövcud olduğu qeyd edilib, iqtisadi sahədə əməkdaşlıq, o cümlədən neqliyyat, enerji məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər arasında humanitar sahədə əlaqələrin müsbət inkişafi, xüsusi Heydər Əliyev Fondu İtalyada həyata keçirildiyi layihələrin önemi vurğulanıb, həmçinin Azərbaycan-İtalya Universitetinin fəaliyyəti qeyd edilib. Komissiyanın üzvləri bu universitetin Azərbaycana soñor edən hər bir italyan üçün böyük qırur və fəxər mənbəyi olduğunu qeyd ediblər.

Görüşdə bildirilib ki, bir sıra məsələlərə yanaşı, tərəflərin müzakirə etdiyi mühüm məsələlərdən biri dətraf mühüritin mübahisəsi ilə əlaqədardır.

Səhəbat zamanı iki ölkənin parlamentləri arasında münasibətlərin inkişafında dəstluq qruplarının rolunu qeyd edən Milli Məclisin Sədri bu sahədə qarşılıqlı səfərlərin sayının artırılması əhəmiyyətindən danışır. Spiker bildirib ki, bu səfərlərin inten-

İtaliyanın Baş nazirinin COP29-da iştirakı da İtaliyanın bu məsələyə böyük önem verdiyini göstərir.

İtalya tərəfi COP29-un yüksək səviyyəde təşkilinə və keçirilməsinə görə Azərbaycana, xüsusi Prezident İlham Əliyev təşəkkürünü ifadə edib.

Bildirilib ki, COP29-un uğurlu keçməsi və müthüm noticilərin oldu edilməsi Azərbaycanın ortaya qoyduğu mövqeyin noticisidir. Qeyd edilib ki, həzirdə təraf mühüritle bağlı danışqlar davam edir və bu da Avropa İttifaqının bu məsələdə maraqlı olduğunu göstərisidir.

Səhəbat zamanı iki ölkənin parlamentləri arasında münasibətlərin inkişafında dəstluq qruplarının rolunu qeyd edən Milli Məclisin Sədri bu sahədə qarşılıqlı səfərlərin müzakirə etdiyi mühüm məsələlərdən biri dətraf mühüritin mübahisəsi ilə əlaqədardır.

Səhəbat zamanı iki ölkənin parlamentləri arasında münasibətlərin inkişafında dəstluq qruplarının rolunu qeyd edən Milli Məclisin Sədri bu sahədə qarşılıqlı səfərlərin müzakirə etdiyi mühüm məsələlərdən biri dətraf mühüritin mübahisəsi ilə əlaqədardır.

siviliyinin artırılması Avropada Azərbaycan haqqında saxta xəbərlərin yayılması fonunda da dələğün məlumatların ictimaayıyyətə təqdim olunmasına kömək eder.

Görüşdə çıxış edən İtalya-Azərbaycan parlamentlərə əlaqələr üzrə dəstluq qrupunun rəhbəri Marko Skuriya da ikitorofli əlaqələrin inkişaf perspektivləri baretdə fikirlərini bələdliyədən təqdim edib. O, AŞPA-da Azərbaycana bağlı qərzi mövqeyin nümayis etdirilməsinə narahatlığını ifadə edib.

Sonra görüş interaktiv formada dəvam etdirilib, qarşılıqlı tərəfin Azərbaycan-İtalya münasibətləri, Azərbaycanın xarici siyaset prioritətləri, Cənubi Qafqaz regionundakı mövcud vəziyyət, Azərbaycan-Ermenistan normallaşma prosesini ilə bağlı sualları Milli Məclisin Sədri tərəfindən cavablandırılıb.

Milli Məclisin Sədri Azərbaycanın İtaliyadakı səfirliliyində olub



Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti İtaliya səfəri Romada Azərbaycan Səfirliliyində olub.

Parlamentin Mətbuat və ictimaayıttörlər əlaqələrin səbəsindən bildirilib ki, Milli Məclisin Sədri binadın yaradılan səraflı vo soñorluq tabeiyində Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olub.

Məlumat verilib ki, səfirliliyin iş otaqlarında diplomatik korpusun əməkdaşları üçün hər cür şərait yaradılıb. Görüş otaqlarında Azərbaycan-İtalya münasibətlərinin vacib məqsəmləri, Prezident İlham Əliyevin azad olmuş orzisləri, İtalyada Azərbaycanla bağlı dərc olunmuş kitablarla bağlı fotosorgular yerləşdirilib.

Mədəniyyət Mərkəzinin daxili tərtibatında isə Azərbaycanın dövlət rəmzlərindən, milli sonatkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini eksponatlarla təqdim olunur. Mərkəzdə müxtəlif tədbirlərin və görüşlərin keçirilməsi üçün hor cür şərait yaradılıb.

Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən İtalyanın dilində noşr olunmuş Azərbaycanın mödəniyyəti, incəsənəti, sonatkarlığı, qayalıştırmaları, miniatür sənəti, milli musiqimiz, zərgərlik memulatları, xalçalar ilə bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə həmçinin Azərbaycanın tarixi, mödəniyyəti, ədəbiyyatı, xarici siyaseti ilə bağlı son illər İtaliyada noşr edilmiş kitablar da təqdim olunur.



dər Əliyev Fondu tərəfindən İtalyan dilində noşr olunmuş Azərbaycanın mödəniyyəti, incəsənəti, sonatkarlığı, qayalıştırmaları, miniatür sənəti, milli musiqimiz, zərgərlik memulatları, xalçalar ilə bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə həmçinin Azərbaycanın tarixi, mödəniyyəti, ədəbiyyatı, xarici siyaseti ilə bağlı son illər İtaliyada noşr edilmiş kitablar da təqdim olunur.

Səfərlərin binasının həyətində "Xarbülbül" Beynəlxalq İncəsənət Festivalının qalibiyyətini mülliəti olduları "Xarbülbül" məaketləri nümayiş olunur.

"Azərbaycan"

Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb



Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bagirov Qusardan vətəndaşları Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşüb.

DGK-dan AZERTAC-a bildirilib ki, komito sədri görüşdən önce Qusar şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyev abidesini ziyarət edərək onuna gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən gö-

rüşədə Qusar, Quba və Xaçmaz rayon sahələrinin müraciətləri dəlinilər. Vətəndaşların müraciətləri esasən işə qəbul, idxlə-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətli dəlinilər və qaldırılan məsələlərin bir qismi yerindənə həllini təpib, aşarlıqları tələb olunan bezi müraciətlərlə bağlı müvafiq tedbirlər görülməsi üçün aidiyəti strukturların rəhbərlərinə təsdiqlərini təqdim etdirilər.



TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədlərinin ikinci iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər



Yanvarın 22-də ölkəmizdə saflar
da olan TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədr
lorının ikinci iclasının iştirakçıları
Fəxri xiyabanı və Şəhidlər xi
yabanını ziyarət ediblər.

qurucusu Heydər Əliyev xatirəsini dorin
ehtiramla yad ediblər, məzəri öntü tor gül
lor düzüblər.

Iclas iştirakçıları həmçinin Şəhidlər xi
yabanını ziyarət edərək, ölkəmizin azadlıq
ığrunda mübarizədə canlarından keçmiş
şəhərəman Vətənə övladlarının məzarlarını
üzərinə gül dəstələri düzüblər, "Əbədi mö
şəl" abidəsini ziyarət ediblər.

Sonra nümayəndə heyətləri 1918-ci
ildə Bakının azad edilməsi ığrunda dö
yüşlərə şəhər olmuş türk eşgərlərinin
xatirəsinə ucaldırılmış "Türk şəhidliyi"
abidəsini ziyarət edib. Abidənin öntü
gül dəstələri qoyulub.

Ziyarət zamanı iclas iştirakçılarının
Milli Məclisin komitə sədrleri Əhliman
Əmirəslanov və Musa Quliyev, homçinin
deputatlar Heydər Əsədov, Rəşad Mə
mudov və digər rəsmi şəxslər müşayiət
ediblər.



29 yanvar bələdiyyə seçkiləri günüdür

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması başlanılib



Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqadır. Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması başlanılib.



AZƏRTAC xəber verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, katiblərin omokdaşları, o cümlədən müvafiq dairə seçki komissiyalarının sədr və katiblərinin də iştirak ilə realaşdırılan proses açıq və şəffaf şəkildə həyata keçirilib, müşahidəçilər, media nümayəndə-



lori və maraqlı seçki subyektlərinin bülletenlərin paylanması yaxınдан izleyə bilənlər, üçün her cümlətə yaradılıb. Tədbir çərçivəsində media üçün briñiq də toşkil olunub, seçki bülletenlərinin hazırlanması və aidiyəti üzrə qatdırılması ilə bağlı Seçki Məcləssinin təşkilatçıları ilə əlaqadır. Seçki bülletenləri ilk gün - yanvarın 22-də Naxçıvan Muxtar Respublikasındaki seçki dairələrinə və respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri do daxil

nin tələbləri, prosesin qanunağın toşkili və ümumiyyət, bələdiyyə seçkilərinin ölkənin digər bütün seçki dairələrinə tohvil verilir, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Y

üksək təhlükəsizlik şəraitində hazırlanmış seçki bülletenləri dairə seçki komissiyalarına təqdim olundu. Seçki dairələrinə və respublikanın ucqar bölgələrini əhatə edən seçki komissiyaları

olmaqla, ümumilikdə 54 seçki dairəsinə verilir. Növbəti gün isə seçki bülletenlərinin ölkənin digər bütün seçki dairələrinə tohvil verilir, prosesin tam yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqadır. Seçki bülletenlərinin mətni, formasi, sayı və hazırlanma qaydalarına dair tələblər qanunvericiliyə nəzərdə tutulmuş müdafiət Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2025-ci il yan-

varın 11-dən etibarən seçki bülletenlərinin çapına başlanılib və komissiyanın qərarı ilə 6 milyon 52 min 721 seçki bülleteni çap olunub.

Seçki Məcləssi ilə müøyənləşdirilmiş qaydada seçki bülletenlərinin dairə seçki komissiyalarına paylaşıldıqdan sonra, səsverme gününe azı 3 gün qalanadık dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

Rövzət QASIMOV: "Seçki günü 153 nəfər səsvermə hüququ əldə edəcək"

"Seçki günü - yanvarın 29-da 153 şəxsin 18 yaşı tamam olur və onlar məhəəmətin səsvermə hüququ əldə edəcəklər".

AZƏRTAC xəber verir ki, bu barədə jurnalistlərə açıqlama mərasimində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasimov bildirib.



Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı açıqlanıb

"Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 29 min 172 nəfərdür".

AZƏRTAC xəber verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasimov bildirib.

O, ilk dəfə səs verəcək seçicilərin seçkilərdə iştirakını tövdi-

läyiq məqam hesab edib.

Maarifləndirici treninqlər



68 sayılı Sabirabad-Şirvan Seçki Dairəsinin dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Treninqlər gündə iki dəfə olmaqla, beşgünlik nəzərdə tutulub.

Dairə Seçki Komissiyasından bildirilib ki, treninqlər seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi program osasında aparılır. Tədris edilən məşğələlər zamanı iştirakçılarla seçki məntəqələrinin səsverməye hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin noticələri haqqında protokol nümunəsi və bir sira digər zəruri metodiki vəsaitlər, əyanı materialar töqdim olunur.

Qeyd edək ki, sözügedən dairə üzrə 59 seçki məntəqəsi var, onlardan 55 məntəqə Sabirabad rayonunda, 4 məntəqə isə Şirvan orasında yerləşir. 48 min 443 nəfər seçici Sabirabad, 3 min 859 nəfər isə Şirvan üzrə olmaqla, ümumilikdə, seçki dairəsində 52 min 302 nəfər seçici qeyd alıb ki, onlardan 26 nəfər ilk dəfə səsvermə hüququ malik seçicilərdir. Seçki dairəsi üzrə 205 namizəd qeyd alıb.

❖ ❖ ❖

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqadır. Seçki bülletenlərin paylanması maarifləndirici treninqlər davam edir.

77 sayılı Lənkəran şəhər, 79 sayılı Astara, 71 sayılı Cəlilabad, 69 sayılı Biləsuvar, 75 sayılı Yardımlı-Masallı, 74 sayılı Masallı seçki dairələrinə dənər, qəsəbə və kənd məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunub.

Təlimlər gün ərzində iki dəfə olmaqla, məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçirilir.

Treninqlərdə səsvermə günü məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri, seçki günü məntəqə prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, eləvə seçici siyahıları, seçki otığının toşkili qaydaları, müəyyənşədirilməmiş seçki bülletenləri, hüquq-mühafizə orqanlarına müraciət ediləsi zəruri olan hallar, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan və daşınmaz seçki qutuları ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin noticələri haqqında protokol doldurulması və digər məsələlər barədə məlumat və təsvیرler verilir.

Qeyd edək ki, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, bələdiyyə seçkiləri 47 seçki məntəqəsi üzrə keçiriləcək. Ümumilikdə 149 namizəd qeyd alıb.

❖ ❖ ❖

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqadır. Seçki bülletenlərin paylanması maarifləndirici treninqlər davam edir.

77 sayılı Lənkəran şəhər, 79 sayılı Astara, 71 sayılı Cəlilabad, 69 sayılı Biləsuvar, 75 sayılı Yardımlı-Masallı, 74 sayılı Masallı seçki dairələrinə dənər, qəsəbə və kənd məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunub.

Təlimlər gün ərzində iki dəfə olmaqla, məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçirilir.

Treninqlərdə səsvermə günü məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri, seçki günü məntəqə prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, eləvə seçici siyahıları, seçki otığının toşkili qaydaları, müəyyənşədirilməmiş seçki bülletenləri, hüquq-mühafizə orqanlarına müraciət ediləsi zəruri olan hallar, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan və daşınmaz seçki qutuları ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin noticələri haqqında protokol doldurulması və digər məsələlər barədə məlumat və təsvirler verilir.

Qeyd edək ki, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, bələdiyyə seçkiləri 47 seçki məntəqəsi üzrə keçiriləcək. Ümumilikdə 149 namizəd qeyd alıb.

❖ ❖ ❖

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqadır. Seçki bülletenlərin paylanması maarifləndirici treninqlər davam edir.

77 sayılı Lənkəran şəhər, 79 sayılı Astara, 71 sayılı Cəlilabad, 69 sayılı Biləsuvar, 75 sayılı Yardımlı-Masallı, 74 sayılı Masallı seçki dairələrinə dənər, qəsəbə və kənd məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunub.

Təlimlər gün ərzində iki dəfə olmaqla, məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçirilir.

Treninqlərdə səsvermə günü məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri, seçki günü məntəqə prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, eləvə seçici siyahıları, seçki otığının toşkili qaydaları, müəyyənşədirilməmiş seçki bülletenləri, hüquq-mühafizə orqanlarına müraciət ediləsi zəruri olan hallar, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan və daşınmaz seçki qutuları ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin noticələri haqqında protokol doldurulması və digər məsələlər barədə məlumat və təsvirler verilir.

Qeyd edək ki, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, bələdiyyə seçkiləri 47 seçki məntəqəsi üzrə keçiriləcək. Ümumilikdə 149 namizəd qeyd alıb.

❖ ❖ ❖

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqadır. Seçki bülletenlərin paylanması maarifləndirici treninqlər davam edir.

77 sayılı Lənkəran şəhər, 79 sayılı Astara, 71 sayılı Cəlilabad, 69 sayılı Biləsuvar, 75 sayılı Yardımlı-Masallı, 74 sayılı Masallı seçki dairələrinə dənər, qəsəbə və kənd məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunub.

Təlimlər gün ərzində iki dəfə olmaqla, məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçirilir.

Treninqlərdə səsvermə günü məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri, seçki günü məntəqə prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, eləvə seçici siyahıları, seçki otığının toşkili qaydaları, müəyyənşədirilməmiş seçki bülletenləri, hüquq-mühafizə orqanlarına müraciət ediləsi zəruri olan hallar, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan və daşınmaz seçki qutuları ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin noticələri haqqında protokol doldurulması və digər məsələlər barədə məlumat və təsvirler verilir.

Qeyd edək ki, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, bələdiyyə seçkiləri 47 seçki məntəqəsi üzrə keçiriləcək. Ümumilikdə 149 namizəd qeyd alıb.

❖ ❖ ❖

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqadır. Seçki bülletenlərin paylanması maarifləndirici treninqlər davam edir.

77 sayılı Lənkəran şəhər, 79 sayılı Astara, 71 sayılı Cəlilabad, 69 sayılı Biləsuvar, 75 sayılı Yardımlı-Masallı, 74 sayılı Masallı seçki dairələrinə dənər, qəsəbə və kənd məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunub.

Təlimlər gün ərzində iki dəfə olmaqla, məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçirilir.

Treninqlərdə səsvermə günü məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri, seçki günü məntəqə prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, eləvə seçici siyahıları, seçki otığının toşkili qaydaları, müəyyənşədirilməmiş seçki bülletenləri, hüquq-mühafizə orqanlarına müraciət ediləsi zəruri olan hallar, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan və daşınmaz seçki qutuları ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin noticələri haqqında protokol doldurulması və digər məsələlər barədə məlumat və təsvirler verilir.

Qeyd edək ki, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, bələdiyyə seçkiləri 47 seçki məntəqəsi üzrə keçiriləcək. Ümumilikdə 149 namizəd qeyd alıb.

❖ ❖ ❖

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqadır. Seçki bülletenlərin paylanması maarifləndirici treninqlər davam edir.

77 sayılı Lənkəran şəhər, 79 sayılı Astara, 71 sayılı Cəlilabad, 69 sayılı Biləsuvar, 75 sayılı Yardımlı-Masallı, 74 sayılı Masallı seçki dairələrinə dənər, qəsəbə və kənd məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunub.

Təlimlər gün ərzində iki dəfə olmaqla, məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçirilir.

Treninqlərdə səsvermə günü məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri, seçki günü məntəqə prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, eləvə seçici siyahıları, seçki



Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Neokolonializm siyaseti bitənə qədər...

Azərbaycan müstəmləkə əsarətindəki xalqların azadlıq səsi olmağa davam edəcək



Azərbaycan on ali kürsüldə, beynəlxalq platformalarda neokolonializm siyasetini ifşa edir. XXI əsrə də müstəmləkəçilik siyaseti aparanlar insanları azadlıq hüquqlarını əllərindən alan Fransanın iç üzünləri açır və Makron rejimi tərəfindən istismar edilərək acınacaqlı vəziyyətə düşən xalqların halim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Buna görə də müstəmləkəçilikdən əziyyət çəkan xalqların yanında olaraq onların haqq səsinin dünyaya çatdırın Azərbaycanın neokolonialist siyasetə qarşı aparılan mübarizənin lokomotiv rolunu oynadığını, bu missiyanın öündəndə getdiyi söyləsək, heç də yanılmarıq.

Bu ilin yanварında yerli televiziya kanallarına müraciətində Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacaqıq.

Bu xalqlara qarşı ədalətsizlik edilir

Ölkəmizin ədəlçi dövründə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nəzirler toplantısı çərçivəsində 2023-cü il iyulun 6-də Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən Baki Təşəbbüs Qurupu (BTQ) yaradılıb. Bu qrup müstəmləkəçilikdən əziyyət çəkan xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstek verir.

"Azərbaycan comiyəti artıq öz mövqeyini ortaya qoyub və Baki Təşəbbüs Qurupun fealiyyəti ildən-ildə genişlənir, böyük", - deyə yuxarıda sözügedən müraciətindən dövlətimizin başçısı bildirdi: "Yenə də deyirəm, əgər bu proses müyyəyin səbəblər üzündən başlamışdırsa, bu gün bù, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu orazılardan nümayəndələr ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənniş ümidiyi görmək ham ağırdır, həm də ki, çox tanışdır. Cümki biz də uzun illər təxminən eyni vəziyyətdə idik".

Dövlətimizin başçısı söylədi ki, bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqların iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik

tinik, Fransız Qvianasi, Qvadelupa, Bonneyr, Sent-Martin və Mayotdan olan nümayəndələrin iştirakı müstəmləkəçiliyə qarşı mübarizəyə böyük töhfə verib.

Bakıda COP29 çərçivəsində inkişaf etməkən olaraq kiçik ada dövlətlərinin sammitinin keçirilməsi iso müstəsna əhəmiyyətə malik oldu.

Ümumiyyətə, yaradığı gündən etibarən BTQ kolonializmə aid onlarla tədbir keçirib, memorandumlar imzalayıb.

Bu il yanvarın 21-de "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suveren yolu" başlığı adlı konfrans çərçivəsində Baki Təşəbbüs Qurupu və "Ka Ubuntu" Müstəqillik Təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumu Baki Təşəbbüs Qurupun icraçı direktoru Abbas Abbasov və "Ka Ubuntu" Müstəqillik Hərəkatının söri Roman Katambara imzalayıblar.

"Ka Ubuntu" müstəqillik hərəkatının söri R. Katambara konfransda söyleyib ki, bəzi Afrika ölkələrinin azad olması fikri yanlışdır. Cümki müstəqil ölkənin orasında başqa ölkələrin hərbi bazası yerləşdirən mədəniyyətinə təsdiq etmək, onun təsdiq etmək, assimiliyasiya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən mohrəm etmək vəhşiliyidir. Bu, heç bir ölkəyə şərəf getirmir.

"Biz birləkdə olmalıyıq ki, imperialezimə qarşı mübarizə aparaq"

Müstəqillik uğrunda mübarizəyə qalxan yerli xalqların nümayəndələri bu gün Baki Təşəbbüs Qurupu tərəfindən six birşəbər.

Ötən ilin noyabrında Bakıda keçirilmiş

BMT-nin İsləm Döyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının

29-cu sessiyası (COP29) çərçivəsində

BTQ xüsusü fealiyyəti ilə diqqət çekib. XXI

əsrə də müstəmləkəçiliyi qıyanın toxumına

10 tədbir təşkil edilib. Tədbirlərdə

Korsika, Kanaki (Yeni Kaledoniya), Mar-

**Yasəmən MUSAYEVA,
"Azərbaycan"**

Məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutlara əsasən obyektiv araşdırma aparır



Həyadə həmişə bəla olur. Hansısa bir cinayət əməli törədən şəxs na qədər arxala, na qədər güclü olsa da, heç vaxt cazasız qalmır. Haraya qəqsər gec-tez həbs olunaraq məhkəmə qarşısına çıxırlar, etdiyi cinayət əmələrinə görə sorğu-suala tutulur, mühakimə olunur. Gündə əsaslı faktlər təsdiqini tapandan sonra tökdüyü qana, etdiyi cinayət əməlinə görə layiq olduğunu cazasiyi alır. Deməli, bir zamanlar tördələrin cinayətə görə cazadən yaxa qurtarmaq mümkin deyil.

1988-ci ildə Ermenistanın siyasi və hərbi dəstəyi ilə Azərbaycanın obodı-ozeli torpaqları olan Qarabağda və otrə rayonlarda erməni separatizmini meydən salmağa başladı. Qarabağda və Ermenistanla həmsərhəd rayonlarda silahlılar gurladı, soydaşlarımızın qanı töküldü. Ermenistanın dəstəyi ilə Qarabağda qondarma "Dağlıq Qarabağ respublikası" yaradıldı. Yurdumuzun bu gözəl diyarında baş qaldıran separatçı qüvvələr həm Ermenistanın, həm də xaricə yaşayışın diasporundan maliyyətə dəstəyi alaraq getdiyək gülçənlər və silahlanırdı. Günlər ötüb arxa-da qaldıraq gücün artıran separatçı qüvvələr və onlara dəstək verən xarici güçlər hesabına hom Qarabağ, həm də otrə rayonlar düşmənələrinə keçdi, torpaqlarımızın söri Roman Katambara imzalayıblar.

"Ka Ubuntu" müstəqillik hərəkatının söri R. Katambara konfransda söyleyib ki, bəzi Afrika ölkələrinin azad olması fikri yanlışdır. Cümki müstəqil ölkənin orasında başqa ölkələrin hərbi bazası yerləşdirən mədəniyyətinə təsdiq etmək, onun təsdiq etmək, assimiliyasiya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən mohrəm etmək vəhşiliyidir. Bu, heç bir ölkəyə şərəf getirmir.

O deyib: "Biz birləkdə olmalıyıq ki, imperialezimə qarşı mübarizə aparaq"

Yeyd edək ki, anlaşma memorandumu yalnız siyasi məsələdə deyil, BTQ və "Ka Ubuntu" Müstəqillik Hərəkatı arasında təslih və sohñiyə sahələrində də eməkdaşlığı ehət edəcək.

Göründüyü kimi, Azərbaycan XXI əsrə hələ də davam etdirilən neokolonializmə qarşı foal mübarizə aparır, beynəlxalq ictimaiyyətin diqqətinə bu problemdə colb olunur üçün ardıcıl iş həyatı keçirir. Ölkəmiz dənizdə müstəmləkə siyaseti bətənə qədər bu şəhərləri missiyasını sürdürüroq əsərətə xalqların azadlıq səsi olmağı davam edəcək...

19-20 sentyabr 2023-cü ildə Qarabağda uğurla həyata keçirilən antiterrör tədbirlərindən sonra uzun illərdən bəri xalqımıza qarşı cinayət əməlliətin törətməkədən sonra bilinərək təsdiqini təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səyəkən yenidən, daha cybocər variyantdır.

Ötən illər ərzində təsdiq etməyə çalışır. Bütün bular köhnə erməni ssenariyinin yalanlara səy

Elm xadimləri

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının məsləhəti-professoru, Əməkdar elm xadimi, REA-nın akademiki, "Şöhrət" ordeni, Prezident təqədişü Vəqif Şadlınskinin bu günlərdə 85 yaşına tamam olur.

Vəqif Şadlınski 24 yanvar 1940-ci ilde Qərbi Azərbaycanın Vədibasar mahalında Şadlınskilər nəsilində - Bilas Şadlınskinin ailəsində dünyaya göz açmışdır. Çoxuqlu ailədə böyük Vəqif 8 yaşında ikon, 1948-ci ilde ailə üzvləri ilə birləikdə Qərbi Azərbaycanın Vədi rayonundan, doğma el-obalarından ağır şəraitdə deportasiya olunaraq Azərbaycanda Şəmkir rayonunun Cinarlı (keçmiş Leninkənd) qəsəbəsində moskunlaş-



üzrə təşkilatın sədri, habelə YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü olmuşdur.

1955-ci ildə V.Şadlınski ATU İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdürü seçilmişdir. Onun işgüzarlığı və novatorluğu sayında

do isə dövlət başçısının fərdi təqədübüne layiq görülmüşdür. O, hazırladı "Anatom, Histoloq və Embrioloqlar elmi cəmiyyəti" İctimai Birliliyin və Nəsimi rayon Ağsaqqallar Surasının sədridir. Ermenistanın həyata keçirdiyi etnik təmizləmə siyaseti noticəsində öz doğma torpaqlarından zorla qovulmuş köklü Qərbi Azərbaycanın əhalisinin hüquqlarının müdafiəsi və həmin orazılıordakı maddi-mədəni ərisin tövliyi sahəsində səmərəli fəaliyyətlərinə görə ənənəvi diplomuna layiq görülmüşdür.

Vəqif müəllimlərə xalqına, dövlətinə sədəqətlə xidmət edən insandır. Onun kafedra rəhbərliyi etdiyi dövrlərdə Koreyadan, Türkiyədən, Pakistan'dan, bir çox MDB ölkələrindən elm xadimləri, o, cümlədən Türkənin sabiq səhiyyə naziri Osman Durmuş, Türkəyə Yüksək Öyrətim naziri, respublikamızın keçmiş təhsil nazirleri L.Rəsulova,

li Əməkdar müəllim idi. Uzun illər Qərbi Azərbaycanın Vedi rayon məktəblərində mülliim, tədris hissə müdürü və məktəb direktoru işləmişdi. O vaxtlar ermenilərin Qərbi Azərbaycan və Naxçıvanda tərəfdəyi vəhşiliklərin canlı sahidi, onlara qarşı aparılan mübarizonun faal iştirakçı olub. Mehz buna görə do o, 1948-ci il deportasiyadan sonra yaşadığı və müəllim işlədiyi Şəmkir rayonunun Cinarlı qəsəbəsində öz mənzilinə bir otagında erməni daşnaklarının əsaslı xülyaları, Azərbaycan torpaqlarına hansı möqsədlə köçürülmələri, en nəhayət, onların havadaları haqqında təzkiblənən faktları səyəkən kitab, jurnal, qəzet, akt, sərəncam, məktub və əlyazmalarla zəngin olan muzey yaratmışdı. Məktəbli gənclər, hota yaşı adamlar tez-tez bu muzeju gözlərlər. Biləs müəllim onları maraqlandırıb suallara izahlı cavab vermeklə yeniyetmələrin və təmərpor və milli ruhda böyülmələrinə təşəvvür edirdi.

Bələ bir mühitdə böyüyen Vəqif Şadlınski gəndən golən yanğı ilə erməni daşnaklarının qədim Azərbaycan torpaqlarını işğal etmələri, ölkəmizin orasında ikinci bir erməni dövləti yaratmaq xülyaları, habelə xalqımızın tarixi-mədəni ərisin yer üzündə silmək niyyətləri ilə barışmaz mövqədə olmuşdur. İstə universitet daxili yüksəkcaqlarda, istori də beynəlxalq todbörlərə çıxışlarında, habelə, dövrü mövbatda çap olunan möqalo, monografiya və yazıdiği kitablarda ermənilərin dediklorinin, yaşlılarının yalnız və uydurma olduğunu təxribatlı hadisələr və axır sənədləri ilə açıqlayırdı.

Fəal vətəndaşlıq mövqeyi ilə seçilən Vəqif müəllim Yeni il və Novruz bayramı ərəfsəsində bir qrup ziyanlı ilə osğor songorlular gedib hərbiçilərə görüşməştirdi. Vaxtilə Saatlıda, Beyləqanda, Bərdədə və Goranboyda qadır şəhərciklərindən çox ağır şəraitdə məskunlaşan qaçqınlar baş çəkmiş, onlara maddi və mənəvi kömək etmişdir.

V.Şadlınski xalqımızın Ümummilli Lideri Heydər Əliyev əleyhinin poroskarlığı olmuşdur. Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi inkişafına, tohsilin, sohyyənin inkişafına dair forman və soroncamlarının reallaşması üçün əlindən golən osigərmirdi.

1998-ci ildə keçirilən prezident seçkiləri ərəfsəsində təşəbbüs qrupunun tərkibində prezidentin vəkili kimi Azərbaycanın bərə sirayonlarında, habelə Türkəyədə Ulu Öndərin xalqı, votenin üçün gördüyü işlər barədə ictiyayıyt qarşısında çıxışlar edib. 85 yaşlı yubileyin barəyib çoxlu coşğu ilə Ümummilli Lider Heydər Əliyevin laiyqli davamçısı, 44 günlük Vətən müharibəsində qələbəmizi tomin edən və dövri siyasetçiləri arasında xüsusi yeri olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında Bu 3 konda yaxın vaxtlarda ilk köç planlaşdırıldı.

Kəngərli kəndi
Kəngərli kəndində inşa edilən fordi yaşayış evi inşa edilir. Qeyd edilən hər 3 kənddə fordi yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydən, bazar kompleksləri, məşit xidməti obyektləri, Aşıl Sağlamlı mərkəzləri, emalatxanalar, çox funksiyalı binalar və digər iaşa obyektləri də tikilir. Bu 3 konda yaxın vaxtlarda ilk köç planlaşdırıldı.



məkəndə iki imortəbəli məktəb 360 şagird yerlik, imortəbəli uşaq bağçası ilə 100 yerlikdir. Bazar kompleksi və tibb məntəqəsində dəmir-beton işləri yerinə yetirilib. Kənddə soxtinin çökiləsi yekunlaşır. Qaz və kanalizasiya xəttinin çökiləsi yekunlaşır, ev birleşməsi işləri davam edir. Eyni zamanda kanalizasiya və rabitə quyuşlarının, kabellərin quraşdırılması işləri də görülür. Həmçinin kənddə inşa edilən məktəbin dəmir-beton və daxili bəzək işləri icra edilir. Uşaq bağçasında dəmir-beton işləri yerinə yetirilib, daxili bəzək işləri aparılır. Kəngərli kəndində inşa edilən məktəb 2 mərtəbəli və 484 şagird yerlik, uşaq bağçası ilə 120 yerlik olacaq. Çox funksiyalı bina, bazar kompleksi və tibb məntəqəsində dəmir-beton işləri yekunlaşır.

Xidrlı kəndi

Xidrlı kəndində inşa edilən fordi yaşayış evlərində daxili tamamlama və xarici bəzək işləri davam edir. Evlərə Gənoş panellerinin, höytəni sahələrdə tamet və hasarın quraşdırılması işləri aparılır. Su, qaz və kanalizasiya xəttinin çökiləsi yekunlaşır, ev birleşməsi işləri davam edir. Eyni zamanda kanalizasiya və rabitə quyuşlarının, kabellərin quraşdırılması işləri də görülür. Həmçinin kənddə inşa edilən məktəbin dəmir-beton və daxili bəzək işləri icra edilir. 528 yerlik məktəb binasında artıq son tamamlanma işləri aparılır. Bu məktəb Qırğızstanın tərəfindən inşa edilir. İki yeraltı və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 emək kabinet, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabinet, ilkin hərbi hazırlıq kabinetləri istifadəyə verilecek. Həmçinin Xidrlıda da 120

yerlik uşaq bağçası inşa edilir. Klub icma mərkəzi, möşət xidmət obyekti və çox funksiyalı binanın inşasında dəmir-beton işləri yerinə yetirilib, daxili və xarici bəzək işləri davam edir. Su, qaz və kanalizasiya xəttinin çökiləsi, ev birleşməsi işləri davam edir. Həyətyanı kanalizasiya xətti və ya qayış suları kanalizasiyasının tikintisi, evlərə çıxış xəttlərinin verilməsi, kabellərin çökiləsi və rabitə quyuşlarının quraşdırılması işləri bitmək üzərdir.

Sarıcalı kəndi

Sarıcalı kəndində inşa edilən fordi yaşayış evlərində daxili tamamlama işləri dəmir-beton işləri yerinə yetirilib. 528 yerlik məktəb binasında artıq son tamamlanma işləri aparılır. Bu məktəb 719 fordi evin bir qisimində işlər tam tibb, digərindən son tamamlama, interyer işləri aparılır. Kənddaxili yolların yaxın günlərdə asfaltlanması nəzərdə tutulur. Kənddə elektrik diroklarından istifadə olunmamış, bütün xətərlər yetərilər. Evlər inşa olunur, narkonon yüksəkkeyfiyyətləti materiallardan, istilik izolyasiyasından istifadə edilir.

Şöhrət QASIMOV, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti

M.Mərdanov, C.Bayramov, sohiyyə naziri O.Siroliyev və başçıları İnsan anatomiyası və tibbi terminologiya kafedrasında olmuş, rey kitabında Vəqif Şadlınskinin elm və tədrisin inkişafı ilə bağlı gördüyü işləri yüksək qiymətləndirmişlər. Sevindirici haldik ki, muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin icimaii əsərlərə fəaliyyət göstərən Vəqif müəllim 700-e yaxın elm işin, o, cümlədən 18 monoqrafiyam, 46 dörsək və dörsək vəsaitin, 24 tədris metodik vəsaitin, 22 metodik tövsiyənin, 2 somorəslərdən təklifin, türk dövüşəsində ilk dəfə çap edilən Anatomiya atləsinin çoxsaylı elmi-kütüvəli məqənlərin müəllifidir. Onun "Normalda strumogen torzular zamanı qalxanabənzər vəzifələrinin tərkibindən" əsəri, "Şəmkir rayonunun təsminin kiçik vozlari" adlı monoqrafiyaları Moskvada çap olunub və morfoloqlar tərəfindən yüksək qiymətləndirilir. 2009-cu ildə alimin 7428 tərəfindən ibarət (Azərbaycan-türk-ingilis-rus-latın dillərində) monumental "Anatomik terminologiya" kitabı çap edilərək tələbələrə təqdim edilmişdir.

V.Şadlınskinin elm rəhbərliyi altında 8 elmlər doktoru, 18 folsəfə doktoru dissertasiyaları, mədəniyyət və sənət vəsaitin, 24 tədris metodik vəsaitin, 22 metodik tövsiyənin, 2 somorəslərdən təklifin, türk dövüşəsində ilk dəfə çap edilən Anatomiya atləsinin çoxsaylı elmi-kütüvəli məqənlərin müəllifidir. Onun "Normalda strumogen torzular zamanı qalxanabənzər vəzifələrinin tərkibindən" əsəri, "Şəmkir rayonunun təsminin kiçik vozlari" adlı monoqrafiyaları Moskvada çap olunub və morfoloqlar tərəfindən yüksək qiymətləndirilir. 2009-cu ildə alimin 7428 tərəfindən ibarət (Azərbaycan-türk-ingilis-rus-latın dillərində) monumental "Anatomik terminologiya" kitabı çap edilərək tələbələrə təqdim edilmişdir.

Vəqif Şadlınski 2020-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmiş, 2022-ci il-

mühəziro və təcrübə dörsərlərinin tochizati yenilənmiş, tədrisin keyfiyyəti, aparılan elmi işlərin aktualıq yüksəkləndirilmiş, məvcud anatomiya muzeyləri yenidən qurularaq dünya standartları soviyyəsinə qaldırılmışdır. Sevindirici haldik ki, muzey Azərbaycan Respublikası Madəniyyət və Turizm Nazirliyinin icimaii əsərlərə fəaliyyət göstərən V.Şadlınski 2020-ci ildən 1963-1968-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Stomatologiya fakültəsinin fərqlənmə diplomu ilə bitmişdir.

Tələbəlik illərindən yaxşıdan təlimatçı Vəqif Şadlınski homişə institutun icimaii əsərlərə fəaliyyət ilə díqqət çəkmiş, modoni-kütləvi tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. O, 1964-cü ildə institutun 3 sayılı tələbə yataqşanası üzrə Tələbə şurasının sədri, 1965-ci ildə ATU Tələbə Həmkarları İttifaqı Komitəsinin sədri, 1967-ci ildə institut partiya komitəsinin büro üzvü, Respublikan Tibb İşçiləri Həmkarları Komitəsinin plenum üzvü, habelə ÜHİK-in X qurultayına nümayəndə seçilmişdir.

Vəqif Şadlınski institutu bitirdikdən sonra hərbi xidmətə qəbul edilmiş, professorluq vəzifəsinə keçirilmiş, az sonra kafedrənin assistenti seçilmişdir. Həmin vaxtdan taleyi bu kafedra ilə bağlayan V.Şadlınski assistenti vəzifəsindən kafedra müdürü, professorluq vəzifəsinə qədər yüksəlmüş, tələbələrinin təsminin kiçik vozlari" adlı monoqrafiyaları Moskvada çap olunub və morfoloqlar tərəfindən yüksək qiymətləndirilir. 2009-cu ildə alimin 7428 tərəfindən ibarət (Azərbaycan-türk-ingilis-rus-latın dillərində) monumental "Anatomik terminologiya" kitabı çap edilərək tələbələrə təqdim edilmişdir.

V.Şadlınskinin elm rəhbərliyi altında 8 elmlər doktoru, 18 folsəfə doktoru, dosent, 9 nəfər tibb üzrə folsəfə doktoru, dosent, 9 nəfər tibb üzrə folsəfə doktoru, baş müəllim, 5 nəfər tibb üzrə folsəfə doktoru, assistent, 3 nəfər assistent, 1 nəfər baş laborant bilik və bacarıqlarını tibb kafedrələrinin hazırlanmasına töhfələrini təqdim etmişdir.

Vəqif Şadlınski müəllim ailəsində böyük vəziyyətdədir. Atası Bilas müəllim dövrünün tanınmış ziyalısı, "Lenin" orden-

UNESCO yanvarın 24-də qeyd olunacaq builki Beynəlxalq Təhsil Günü sənəti etmələri üzrə tolimlərə sərməyə qoymağa çağırır".

Təşkilat məlumatında bildirilir ki, sənəti etmək təhsildən getdiyən dəfə çox istifadə olunur. Yüksək gorılı ölkələrdə orta məktəb şagirdlərinin üçdən üçün çoxluqdan təqdim etmək üçün generativ sənəti etmələrindən istifadə edir. Müəllimlər də dörsərlər hazırlaşmaq və tələbələrin işi qiyamətləndirmək üçün sənəti etmələrdən istifadə edir. Ənənəvi olaraq müəllimlər və ekspertlər tərəfindən idarə olunan məktəb təlimatları və qobullar da tədrisən AI tərəfindən müəyyən edilir. Eyni zamanda getdikcə daxili və xarici bəzək işləri davam edir.

Bu sahədə problemlərə toxunan UNESCO qeyd edir: "Bununla belə, təhsil müxtəliflərini hələ də tətbiq olunur. Yüksək gorılı ölkələrdə orta məktəb şagirdlərinin üçdən üçün çoxluqdan təqdim etmək üçün sənəti etmələrdən istifadə edir. Məktəbdə, həmçinin idman və akt zalları, 2 emək kabinet, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabinet, ilkin hərbi hazırlıq kabinetləri istifadəyə verilecek. Həmçinin Xidrlıda da 120

"Büyük" sənəti etmələrdən istifadə edilir. UNESCO, hemçinin qeyd edir ki, həkumətlər üçün əsas prioritetlər mükəmməl idarə olunan və əla təchiz olunmuş məktəblər, öz misiyaları ilə motivasiya edilmiş yaxşı təlim keçmiş və yüksək maaşlı müəllimlərdir.

UNESCO, hemçinin qeyd edir ki, həkumətlər üçün əsas prioritetlər mükəmməl idarə olunan və əla təchiz olunmuş məktəblər, öz misiyaları ilə motivasiya edilmiş yaxşı təlim keçmiş və yüksək maaşlı müəllimlərdir.

"Büyük" sənəti etmələrdən istifadə edilir. UNESCO, hemçinin qeyd edir ki, həkumətlər üçün əsas prioritetlər mükəmməl idarə olunan və əla

Olimpiyaçılarımızın Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı medallar geri qaytarılacaq

Paris-2024 Yay Olimpiya Oyunlarında mükafat qazanan 7 idmançımızdan beşinin medallı keyfiyyətsiz olduğu üçün Oyunların Təşkilat Komitəsinə geri qaytarılacaq.

Milli Olimpiya Komitəsinin Mətbuat katibi Murad Fərziyev bu məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət olunacaqını bildirib.

O, Paris-2024-ün Olimpiya çempionu Hidayət Heydorov və sorbət güləş üzrə bürünc medalçımız Maqomedxan Maqomedovdan başqa, digər beş idmançının medallarını geri qaytarılacağına dəyib. Bildirilib ki, cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyevlə yanaşı, olimpiadanın gümüş medalçuları taekvondoçu Qaşim Maqomedov, boksçu Alfonso Dominquez və bürünc medalçular - yunan-Roma güləşçisi Həsən Cəfərov, sorbət güləşçi Giorgi Meşvelidzilin medalları keyfiyyətinə itirib.

Məsələ ilə bağlı proses başlanğıcını dəyən Məmur Fərziyev hər bir idmançının yeni medallı tomin olunması üçün çələnglərini qeyd edib.



medalla başa vurub. Komandamız bu nöticə ilə medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bəllişdirib.


Fransanın paytaxtı Parisdə keçirilən XXXII Yay Olimpiya və Paralimpika Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının qazandığı medallar keyfiyyət səbəbindən geri qaytarılıb. Çoxsaylı şikayətlərdən sonra Paris-2024-ün Təşkilat Komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançının medallarını dəyişdirəcəyini vəd edib.

"Azərbaycan"

Fransanın "çürük siyasəti"

Paris Olimpiadasının saxta medal uğursuzluğu idmançıları məyus edib

Ötən ilin əsas idman hadisəsi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları oldu. 4 ildən bir keçirilən və bütün dünyadan diqqətini çəkən Olimpiada kimi möhtəşəm tədbirin təskili qüsursuz olmalı, oyunların yüksək səviyyədə keçirilməsi üçün hər bir detala diqqət yetirilməlidir. Lakin Parisdə belə olmadı və yaranan qalmاقlar Olimpiada tarixinə ağır zərba vurdur. Olimpiada zamanı fransız qadınlarının hicab geyinməsinə qadağan, çıxılınmış Sena çayı, açılış mərasimində "Sən şəm yeməy!" rosmının uğursuz, biabır parodiysi beynəlxalq yarışmaya qarətək oldu.



100-dən çox idmançı qüsursu medallını geri qaytarıb

Fransa mediasının yazdırıcılarına görə, Paris-2024 Yay Olimpiya Oyunlarında mükafatçılar verilən medalların keyfiyyətsizliyi idmançılarla söz verib ki, medallar yaxın həftələrdə yenisi ilə əvvəl ediləcək.

Son məlumatın görə, yaranmış vəziyyətə əlaqədar medalları hazırlayan Pari Sikkoxanasinın direktoru Mark Švarts üç aparıcı müətəxəssisi: sənaye direktoru, istehsal direktori və keyfiyyət, sağlamlıq, təhlükəsizliyi və təraf mühit səbəbinin müdürü idən çıxırbı.



Beynəlxalq Olimpiya Komitəsi (BOK) zədələnmiş medalları qaytaran idmançılara söz verib ki, medallar yaxın həftələrdə yenisi ilə əvvəl ediləcək.

Son məlumatın görə, yaranmış vəziyyətə əlaqədar medalları hazırlayan Pari Sikkoxanasinın direktoru Mark Švarts üç aparıcı müətəxəssisi: sənaye direktoru, istehsal direktori və keyfiyyət, sağlamlıq, təhlükəsizliyi və təraf mühit səbəbinin müdürü idən çıxırbı.

Medalların qaytarılması və dəyişdirilməsi proseduru 2026-ci ilədək uzana bilər

Medalların küləvi şəkildə geri qaytarılması onların işətsəhənlərindən cavablı olan Paris Sikkoxanasi böyük qalmaqla yaradıb.

Mükafatların qüsursu medalları geri qaytarılması onların işətsəhənlərindən cavablı olan Paris Sikkoxanasi böyük qalmaqla yaradıb.

Mükafatların qüsursu medalları geri qaytarılması onların işətsəhənlərindən cavablı olan Paris Sikkoxanasi böyük qalmaqla yaradıb.

Azərbaycan taekvondoçu Qaşim Maqomedovun 2024-cü ilə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal keyfiyyətsiz medallı Olimpiya və Paralimpika Oyunlarının təşkilat komitəsinə qaytarıblar.

Bunu Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdürü Anar Bağırov yerli mətbuatı deyib: "Yay

Paris Olimpiadası başa çatısa da, problemlər həle də davam edir. Bu günlərdə fransız üzgüçülər Parisdə qazandıqları Olimpiya medallarının fotosunu ilə sosial şəbəkələrə xoşagörməsəkildən ibarətdirlər.

Yayda üzügüçülər Maksim Qrusse, Klement Sekki və Yoann Ndoye-Bruar 4x100 m qarışqı estafetində bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı aldıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".

Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılcıqçısından Niit Itkin, amerikalı reçbiçi Ilona Maher və britaniyalı suya tutullanıb. Yasmən Harper keyfiyyətsiz medallarının fotosunu paylaşıblar.

Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda kükə intizamında bürünc medalı qazanıb. Amerikalı sketbordçu Nayc Hyiston olub. İdmançı medallı alındıqdan cəmi 10 gün sonra sosial şəbəkələrdə yazır: "Görünür, onlar gözənlənilən qədər keyfiyyətli deyilərlər".